

Azərbaycan-Çin əməkdaşlığı

strateji əhəmiyyət kəsb edir

Qədim sivilizasiyalardan birinin
beşiyi olan Çin dünya mədəniyyəti
xəzinəsinə esrarəngiz töhfələr ver-
mişdir. Bir sıra mühüm kəşf və ix-
tiraların vətəni olan bu ölkə tarixi
İpək yolunun üzərində yerləşdiyi-
ne görə daha çox dövlət ilə iqtisadi,
mədəni, ticarət əlaqələri saxla-
mali olmuşdur. Bəşəriyyət ilk dəfə
kompas, barit, kağız, kitab çapı, ka-
ğız pul ilə tanışlığa görə çinlilərə
borcludur.

Uzun əsrlər boyu kəndli ölkəsi kimi
tanınan Çin hazırda dünyanın ikinci böyük
iqtisadiyyatına malikdir. Təsadüfi deyil ki,
2021-ci ildə Çində nominal ümumi daxili
məhsulun həcmi 17.7 trilyon dollar (müqav-
iyyət üçün qeyd edək ki, ABŞ-da bu göstə-
rici 23 trilyon dollardır) olmuşdur. 2022-ci
ildə isə Çində nominal ümum daxili məh-
sulun 20 trilyon dollara çatacağı proqnoz-
laşdırılır. Bu gün Çinin valyuta ehtiyatları
3.2 trilyon (bəzi mənbələrə görə 4 trilyon)
dollar təşkil edir. Bununla belə, Çinin xari-
ci borcu 13 trilyon dollara bərabərdir.

Çin Xalq Respublikası Azərbaycanın
müstəqilliyini 27 dekabr 1991-ci ildə tanı-
mışdır. İki ölkə arasında diplomatik müna-
sibətlər isə 2 aprel 1992-ci ildə qurulmuş-
dur. 1994-cü ildə Ümummilli Lider Hey-
dər Əliyev Çinə səfər etmiş və həmin sə-
fər ölkələrimiz arasında ikitərəfl Münasibətlərin
təməlini qoymuşdur. O vaxtdan
bəri ardıcıl surətdə Azərbaycan Çinin
"Vahid Çin" siyasetini, Çin isə öz növbə-
sində Azərbaycanın suverenliyini, müstə-
qilliğini və ərazi bütövlüyünü dəstəkləyir.

Prezident İlham Əliyevin 2005, 2015
və 2019-cu illərdə Çinə dövlət səfərləri
ikitərəfl Münasibətlərin inkişafına tekan
verdi. 2019-cu ilin aprel ayında Azərbay-
can Prezidentinin Pekində keçirilən II Kə-
mər və Yol Beynəlxalq Əməkdaşlıq Foru-
munda şəxsən iştirak etməsi ikitərəfl Mü-
nasibətlərin keyfiyyətcə yeni mərhələyə
qədəm qoymasına gətirib çıxardı. 2022-ci
il sentyabrın 15-də Səmərqəndə Azər-
baycan Respublikasının Prezidenti İlham
Əliyevin Çin Xalq Respublikasının Sədri
Si Cinpin ilə görüşü oldu. Hər iki tərəf
qarşılıqlı münasibətlərin inkişafından
məmən qaldıqlarını ifadə etdilər.

Bir sıra regional və beynəlxalq problemlərin həllində çox vaxt Azərbaycanla
Çinin mövqeləri üst-üstə düşür. Rəsmi Pe-
kin beynəlxalq kürsülərdən Azərbaycanın
haqlı mövqeyini həmişə müdafiə etmişdir.
Çin Dağlıq Qarabağ münaqişesinin Azər-
baycanın sərhəd toxunulmazlığı və ərazi
bütövlüyü prinsipi əsasında həllinə tərəf-
dar olduğunu dəfələrlə bəyan etmişdir.
Çin BMT Təhlükəsizlik Şurasının veto
hüququna malik 5 üzvündən biridir. Onun
beynəlxalq məsələlərə geniş təsir imkan-
larını nəzərə alsaq, bu cür prinsipial
məsələlərdə iki ölkənin rəsmi mövqelərinin
üst-üstə düşməsi Azərbaycan üçün çox
vacibdir.

Qarşılıqlı siyasi münasibətlərin normal
məcrada inkişafını hər iki ölkənin dövlət
başçıları dəfələrlə qeyd etmişlər. Prezident
İlham Əliyev Azərbaycanın Çin ilə
əməkdaşlığını strateji əhəmiyyət kəsb
edən əlaqələr hesab edir. Bunu 2022-ci il
aprelin 1-də Xarici İşlər Nazirliyində
Azərbaycan və Çin arasında diplomatik
münasibətlərin qurulmasının 30-cu ildö-
nümü münasibəti keçirilən tədbirdə çı-
xış edənlər de vurguladılar.

Siyasi-diplomatik münasibətlərin müs-
bət məcrada inkişafı Çin və Azərbaycan
arasında bir çox sahələrdə, o cümlədən iqtisadiyyat,
ticarət, nəqliyyat, enerji, rəbitə, təhsil,
mədəniyyət, incəsənət sahələrində
əməkdaşlığın inkişafı üçün əlverişli mühit
yaradır.

Azərbaycan Çinin simasında idxlət-
və ixracat mallarına malik böyük bir bazarla
əlaqə saxlamaqda olduqca maraqlıdır.
Çin də eyni zamanda Azərbaycan bazarına
can atır. Son zamanlar Azərbaycanın
Çin bazarında geniş təmsil olunması
müşahidə olunur. Təsadüfi deyil ki, hazırla-
da Çinin Urumçi, Şanxay və Lucou şəhərlərində
Azərbaycanın ticarət və şərab ev-
ləri fəaliyyət göstərir. Həmçinin Çin şirkətlərinin
Azərbaycanın işgaldən azad edilmiş ərazilərində
investisiya layihələrində iştirakı iqtisadi
əməkdaşlığın daha da inkişafı üçün əsas meyardır. Hazırda



Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində 200-dən çox Çin şirkəti fəaliyyət göstərir.

Azərbaycan Çinin Cənubi Qafqazda
əsas ticarət tərəfdəsidir. Son 20 ildə ölkələrimiz
arasında ticarət dövriyyəsi 34 dəfə artaraq,
2021-ci ildə təqribən 1,8 milyard dollara
çatmışdır.

İki ölkə arasında nəqliyyat-logistika,
infrastruktur sahələrində də six faydalı
əməkdaşlıqlar mövcuddur. Təqdirəlayiq
haldır ki, "Bir kəmər, bir yol" təşəbbüsü
çərçivəsində də səmərəli əməkdaşlıq hə-
yataya keçirilir.

Azərbaycan və Çin xalqlarını hələ iki
min il bundan əvvəl tarixi İpək yolu
birləşdirirdi. Bu gün isə iki ölkə arasında
artıq yeni formatda bərpa olunmuş bu ənənəvi
marşrut çərçivəsində six fəaliyyət
həyata keçirilir. İnanırıq ki, Zəngəzur
dəhlizi Çinin "Bir kəmər, bir yol" təşəbbüsündə
"Orta Dəhliz" rolunu oynayacaq.

Əgər okean və dəniz yolu ilə yükler
Çində Avropaya 30-35 günə çatdırılarsa,
eyni yükler quru yolla Azərbaycan üzərin-
dən Avropaya 13-15 günə çatdırılırla bilər.
Bu isə kapitalın dövriyyəsinin sürətlən-
məsinə və neticə etibarilə onun sahibinə
2-3 dəfə çox gəlirin gətirilməsinə şərait
yaradılması deməkdir.

44 günlük Vətən müharibəsi nəticəsində
Azərbaycanın tarixi torpaqlarının iş-
ğaldan azad edilmiş ölkələrimiz arasında
əməkdaşlığın şaxələndirilməsi üçün əlverişli
şərait yaratmışdır. Şərqi Zəngəzur və
Qarabağ iqtisadi rayonlarında aparılan
bərpa və yenidənqurma işlərinə daha çox
Çin şirkətinin cəlb olunması Azərbaycan
hakimiyyəti və işgüzar dairələri tərəfindən
razılıqla qarşılıqlıdır. Bu il sentyabrın
5-də keçirilmiş "Azərbaycan - investi-
siya və ticarət imkanları" mövzusunda
forum müxtəlif infrastruktur sahələrə
Çin kapitalının cəlb olunması üçün mühüm ad-
dım oldu. Sevindirici haldır ki, Çinin
"Huawei" şirkəti sözügedən ərazilərdə
həyata keçirilən "ağlılı şəhər" və "ağlılı
kənd" layihələrində iştirak edir və Hazırda
diger Çin şirkətləri ilə də müxtəlif layihələr
üzrə danışqlar aparılırlar.

1995-ci ildən bəri Çindən Azərbayca-
na təqribən 900 milyon dollar, Azərbay-
candan Çin isə təqribən 1.3 milyard dol-
lar həcmində investisiyalar yatırılmışdır.

İki ölkə arasında qardaşlaşmış şəhərlər
təcrübəsində də istifadə olunur. Hazırda
Gəncə şəhəri ilə Çinin Çindao şəhəri
arasında dostluq və əməkdaşlıq münasibətləri
həyata keçirilir. İki şəhər arasında
ticarət-iqtisadi, mədəniyyət, təhsil, elm və
texnika, səhiyyə, idman, turizm və digər
sahələrdə ikitərəfl Münasibətlərin fəal
inkişaf etdirilməsi və genişləndirilməsi
nəzərdə tutulur. Çindao təqribən 10 milyona
yaxın əhalisi və 191 milyard dollar həcmində
ümmü daxili məhsulu ilə "Bir kəmər,
bir yol" təşəbbüsü çərçivəsində
yükdaşlımları baxımından Çinin 5 ən önemli
dəniz limanından birinin, eləcə də "Haier"
və "Hisense" kimi nəhəng Çin şirkətlərinin
yerləşdiyi şəhərdir. Bu addım Gəncə
şəhərində istehsal olunan məhsulların
Çindəyə və onun vasitəsilə Çin bazarına
daxil olmasına geniş imkanlar açır.

Başqa bir nümunə isə Bakı şəhərinin
Qaradağ rayonu ilə Çinin Şenzen şəhəri
arasında qarşılıqlı iqtisadi və mədəni
əməkdaşlığın genişləndirilməsi üzrə işlərin
həyata keçirilməsidir.

Bu il sentyabrın 5-də Pekin şəhərində
Çin Beynəlxalq Xidmətlər Ticarəti Sərgisi
(CIFTIS) çərçivəsində "Azərbaycan-İn-
vestisiya və Ticarət İmkanları" forumu ke-
çirildi. Forum çərçivəsində "Made in
Azerbaijan" brendinin keyfiyyəti və rəqabət-qabiliyyəti qida və içki məhsulları və
ölkəmizin turizm potensialı təqdim edildi.

Tədbirə iqtisadiyyatın müxtəlif sahələrindən
olan 60-dan çox şirkət və qurum
nümayəndəsi qatılmışdır. Xatırladaq ki,
2021-ci ildə iki ölkə arasında xidmətlər
ticarətinin həcmi 28 faiz artmışdır.

İki ölkə arasında mədəni əlaqələrin
tarixi Orta əsrlərə gedib çıxır. Bu gün isə
mədəniyyətin müxtəlif sahələrində əla-
qələr intensiv inkişaf etməkdədir. Təhsil
sahəsində münasibətlər sabit və davamlı
olaraq genişlənir. Xüsusilə ölkəmizdə
Çin üzrə mütəxəssislərin hazırlanmasına
mühüm diqqət yetirilir. Bu sahədə
BDU-nun nəzdində fəaliyyət göstərən
Konfutsi İnstututun rolu qeyd etmək
olar. Bu elm və təhsil mərkəzi həqiqətən
de iki ölkə arasında təhsil, elm və mədə-
niyyət sahəsində bir körpü missiyasını
inamla yerinə yetirir. İnstutut fəaliyyət
göstərdiyi müddət ərzində 6 mindən çox
tələbə burada təşkil edilmiş dil kurslarında
çin dilini öyrənmişlər. İnstutut ayırdığı
təqəüdlərlə 200-dən çox tələbə Çinin
müxtəlif nüfuzlu universitetlərində təhsil
almışlar. Bu institut indiyədək 350-dən
çox elmi konfrans, müsabiqə, yubiley və
tarixi günlərin qeyd olunmasına evsa-
hibliyi etmişdir. Hazırda Azərbaycanda bu
institutun 11 filialı fəaliyyət göstərir.

Eyni zamanda Pekin Xarici Dillər Uni-
versitetində fəaliyyət göstərən Azərbay-
can dili fakültəsi ilə yanaşı, Çinin Anhoy
və Hucou universitetlərində yaradılmış
"Azərbaycanşunaslıq" mərkəzləri də ölkə-
mizin Çində tanılılması və tədqiq olun-
ması işində əhəmiyyətli rol oynayır.

Azərbaycan ilə Çin arasında ədəbi əla-
qələrdən bəhs edərkən hələ 1954-cü ildə
Çinin qocaman şairi Ke Çyunpinin Azər-
baycana səfərini qeyd etmək yerinə düşər-
di. Onun yazmış olduğu "Baki" adlı şeirde
deyildirdi:

*Seyr elədik biz Qafqazın başıqarlı dağlarını,
Coşqun axan çaylarını, bir də yaşlı bağlarını,
Gəlib çatdıq səhər çağlı sahilinə gøy Xəzərin,
Biz qoquşduq vüsalına Baki adlı bir şəhərin.*

Maraqlı haldır ki, müxtəlif festivallar
təşkili də iki ölkə xalqları arasında ya-
xınlaşmaya səbəb olur. Belə ki, bu ilin
yanvarında "Olimpiya Mədəniyyəti və
Təhsil Programı" (OCEP) çərçivəsində
Bakının Nizami rayonundakı şəhid Namiq
Həmzəyev adına 238 sayılı tam orta mək-
təbdə Azərbaycan-Çin mədəniyyət festi-
valı keçirildi.

Tayhu Dünya Mədəniyyət Forumunun
2021-ci ilin 11-13 oktyabr tarixlərində ke-
çirilmiş 6-cı illik sessiyasında Azərbaycan
fəxri qonaq ölkə statusunda iştirak etmiş,
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev foruma təbrik məktubu ün-
vanlamışdır. Forum çərçivəsində həmçinin
Heydər Əliyev Fondunun həmtəşkilat-
lığı ilə Çinin Anhoy əyalətinin Benbu
şəhərində yerləşən "Qədim Məskənlər
Sərgi Parkı"nda "Azərbaycan Mədəniyyəti
Pəncərə" adlı milli pavilyonun açılışı
olmuşdur.

Sözsüz iki dövlətin və iki xalqın bir-
birilə əməkdaşlığının gücləndirilməsində,
humanitar əlaqələrin genişləndirilməsində
obyektiv amillərlə yanaşı, subyektiv
amillər də mühüm rol oynayır. Bu sahədə
elm və mədəniyyət xadimlərinin, o cümlədən
hər iki ölkədə fəaliyyət göstərən
diplomatların rolu xüsusilə vurgulanmalıdır.
Bu mənada Çin Xalq Respublikasının
ölkəmizdəki fəvqələdə və səlahiyyətli sə-
firi xanım Qo Minin fəaliyyəti təqdirəla-
yıqdır.

Həyatın özü və tarixi reallıqlar iki ölkə
arasında qarşılıqlı faydalı iqtisadi əmək-
daşlığı inkişaf etdirməyi diktə edir. Hər
iki ölkə əlverişli coğrafi mövqeyə malik-
dir. Tarixi İpək yolu boyunca Orta əsrlərin
dəvə karvanlarını bu gün dəmir yolu nəq-
liyyatı əvəz edir.

Həm Azərbaycanın, həm də Çinin
geosiyasi və geo-iqtisadi əhəmiyyəti onla-
rin qlobal iqtisadi layihələrdə birgə iştira-
kını zəruri edir. İnanmaq olar ki, Çinin bö-
yük və uğurlu islahatlar təcrübəsindən
Azərbaycan tərəfi də yararlanacaq. Qarşı-
lıqlı faydalı ticarət-iqtisadi əlaqələrin
genişləndirilməsi iki ölkə arasında strateji
tərəfdəşligin güclənməsinə müsbət zəmin
yaradır.

**Atamoğlan MƏMMƏDLİ,
BDU-nun dosenti**